

**Baş redaktor**  
İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü

### Redaksiya heyəti

**Kamal Abdullayev** – akademik

**Teymur Kərimli** – akademik

**Vasim Mammadalıyev** – akademik, baş redaktorun müavini

**Ömar Eldarov** – akademik

**Rafael Hüseynov** – akademik

**Nizami Cəfərov** – akademik

**Gövhər Baxşaliyeva** – akademik

**Muxtar İmanov** – akademik

**Möhsün Nəğısoylu** – akademik

**Əbülfaz Quliyev** – AMEA-nın müxbir üzvü

**Ərtegin Salamzadə** – AMEA-nın müxbir üzvü, baş redaktorun müavini

**Əlizade Əsgərli** – filologiya elmləri doktoru, baş redaktorun müavini

**Maral Poladova** – məsul redaktor

**Həlima Mehdiyeva** – məsul katib

### Beynəlxalq redaksiya heyəti

**Əhməd Bican Ercilasun, Ramazan Qorxmaz** (Türkiyə)

**Vadim Polonski** (Rusiyə)

**Ivan Saverchenko** (Belarus)

**Radoslav Kubitski** (Polşa)

**İrma Ratiani** (Gürcüstan)

\* AMEA-nın Birinci vitse-prezidenti. Nizami Gəncəvi adına Ədəbiyyat İstututunun direktoru. Akademik.  
E-mail: isa.habibbeyli@science.az

**Rəsul Rza – 110**

### MİLLİ SƏRBƏST ŞEİRİN UVERTÜRASI

#### Xülasə

Xalq şairi Rəsul Rzanın 110 illik yubileyinə həsr edilmiş möqaladə möləllif milli sərbəst şeirin təşəkkülü, onun təzahür xüsusiyyətlərinə baxış ifadə edib. Izah edib ki, Rəsul Rzanın lirik şeirlərinin fəlsəfi fikir və duluscuna yüksək vərdür. Onun poeziyası zamanın diqtosudur.

Dünya, zaman və insan haqqında sənətkarın poetik düşüncələri bənzərsizdir. Bu düşüncələrin mahiyyətində "anlamاق dərd" dayanır. Bunun barığ nümunası ham da şairin "Rəngər" şeirlər silsiləsidir. Bu baxımdan möqaladə Rəsul Rzanın bir sira lirik şeirləri, "Babək" və "Qızılıqlı olmamayıd" poemaları, şairin satirik şeirləri və "Molla Nəsreddin"la poetik əlaqlərlə izah edilib.

Rəsul Rza Azərbaycan sərbəst şeirinin yaradıcısıdır. Rəsul Rza poeziyası novator poeziyadır. Sənətkarın milli və bəşəri poeziyada özünməxsus yeri vardır.

**Açar sözlər:** Rəsul Rza, sərbəst şeir məktəbi, lirik-fəlsəfi poeziya, anlamaq dərdi, satirik şeirlər və "Molla Nəsreddin"

**Giriş.** Azərbaycanda XX əsər qədər də sərbəst şeirin müəyyən onənəsi mövcud olmuşdur. Məşhur "Kitabi-Dədə Qorqud" das-tanlarında nəinki sərbəst, hətta vəznlı sərbəst şeir nümunələri da vardır. Sonrakı bütün dövrlər ərzində şeir həmişə zaman-zaman mövcud qolubları yuqısaltmaq, möhkəmlənmiş normaları dəyişmək, qırmaq, azad və sərbəst olmaq proseslərini yaşamışdır. Orta əsrlərdə zəncirvari oruz şeiri mühtiətdə ya-naşı olaraq heca vəzninin ritmlərinin artması da şeirin sərbəstləşmə uğrunda daxili mübarizəsinin konkret əməli göstəricisidir. Fikrim-cə, XX əsrə sərbəst şeir mərhələsinin başlanğıcında Azərbaycan poeziyasında əsrlər uzunu gedən şeirdaxili sərbəstləşmə proseslərinin məntiqi natiqəsi idi. Sərbəst şeirin Azərbaycan ədəbiyyatında xüsusi bir inkişaf mərhələsi səviyyəsinə çevriləməsində isə xalq şairi Rəsul Rzanın xidmətləri müasiri olmuş və sərbəst şeirlər yazılmış şairlərin hamisindən qat-qat çıxdı. Rəsul Rza (1910-1981) yeni epoxada Azərbaycan sərbəst şeir məktəbini yaratmış qüdrətli sənətkardır. Son yüzillikdə sərbəst şeir yazanlar çox ol-

sa da, onlardan heç biri Rəsul Rza səviyyəsinə çata bilməmişlər. Görkəmlü Xalq şairi Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst şeirin zirvəsində dayanır. Rəsul Rza Azərbaycan sərbəst şeir məktəbinin banisidir [1, s.627-635].

Rəsul Rza əsrlərdən qırıq-qırıq sizib gələn onənələri böyük sərtlətliklə inkişaf etdirərək, sərbəst şeiri XX əsr Azərbaycan poeziyasında qanunlaşdırıbmış missiyasını böyük şərəflə həyat keçirmişdir. Məhz Rəsul Rzanın böyük yaradıcı dühəsinin simasında sərbəst şeir Azərbaycan ədəbiyyatının həmişəlik ədəbi sorvətinə çevrilmişdir. Xalq şairi Rəsul Rza Azərbaycan sərbəst şeirinin atasıdır. Rəsul Rzanın sərbəst şeirləri Azərbaycan ədəbiyyatına geniş fikir və duluscuna sərbəstliyi gotirmiş, lirikanın poetik formanın bəzi formal tələblərindən xilas olmasına imkan yaratmışdır. Sərbəst adlanmasına baxmayaq, Rəsul Rzanın poeziyasında şeir texnologiyası üçün zaruri olan şərtlər yaradıcı şəkildə əməl olunmuşdur. Bu manada Rəsul Rzanın sərbəst şeirləri özünməxsus yüksək sənətkarlıq xüsusiyyətlərinə malik olan qiyaməti poetik nümunolordur. Rəsul Rzanın sərbəst şeir

ləri ilə Azərbaycan sərbəst şeiri özünün inkişafının o yüksək səviyyəsinə çatmışdır. Azərbaycan xalqının tarixi təleyi və XX əsr boyu çətin həyatın real fəlsəfəsi Rəsul Rzanın poeziyasının nabzında döñür.

Böyük şənkarın şeirlərində bir qayda olaraq sərbəst şəkildə olsa da, qəfiya iştirak edir və rəqəm səso yol verilmir. Rəsul Rza yaradıcılığında “ağ şəir” nümunəsi da yox dəracasındır. Xalq şairinin sərbəst şeirləri ciddi vəzən ölçüləri olmayan, misralarında obrazlı fikirlər ifadə edilən iciməti mözəmlənən poetik örnəklərdir. Məhabət mövzusundan yazılmış şeirləri qiyamotlndırılmış kələk yanaşı, Rəsul Rza poeziyasında iciməti fikrin, vətəndaşlıq mövqeyinin aparıcılığını təsvir etdiyi xüsusi qeyd edilmişdir. Rəsul Rzanın adı çəkilində ilk növbədə Azərbaycan ədəbiyyatının ciddi vətəndaş sözü yada düşür. Sovet dövrünün mövcud çatınlıklarına baxmayıraq, Rəsul Rza ədəbiyyatda Azərbaycanın sözünü dənə vəzifəsinə yerinə yetirməyi bacarmışdır. “Sovet gerçəklərinə qarşı poeziya açıq etirazə qalxmışdı. Böyük söz ustaları Rəsul Rzanın, Baxtiyar Vahabzadənin, Məmməd Arəzin, Xəlil Rzanın, Sabir Rüstəmhanının hər növ ikili standartlara ışyan edən vətəndaşlıq poeziyası Xalq şairləri Süleyman Rüstəmin, Qabilin, Noriman Həsənzadənin, Hüseyn Arifin və başqa şairlərin vətənpərvərliyi tərənnümədən şeirləri ilə tamamlanmış, yabançı olduğunu aşkar gərunan mühitə qarşı milli-axlaqi düşünən in formalşdırılmasında mühüm rol oynamışdır” [2, s.7].

Vətənin qeyrətinin çökəməyi və söhrətini yaşatmağı asas vəzifə hesab edən şair öz kökü ilə “bu torpağa” – Azərbaycana bağlı olduğunu, məgrur diyənənənin mənasılıyyətinin dərinində bildiyinə bərabərmişdir. Rəsul Rzanın “Mon torpağam” şeiri vətən torpağı və insan haqqında mənalı poetik himnidir. Rəsul Rza vətən və övlad münasibətlərinin mənasılıyyəti və qürükən poeziyasının ruhunu və ritmini bütün dərinliyi ilə hiss edib orijinal bədii vəstisilərlə canlandırmışdır:

*Mən Vətənin qoynundayan,  
Vətən mənim qoynumdadır.  
Mən qeyrəti,  
Mən qayğısı,*

*Həm söhrəti –  
Böyük borcu  
Boynumdadır!  
Boynumdadır!*

Zəngin nəfərəkliyi Azərbaycanın sərvətlərinin özünü olmaması, Sovetlər İttifaqının paytaxtında Nizami Gəncəviyə heykəl qoyulmaması, ölkəsində nahaq və qanlı repressiya vahimələrinin yaşaması, ana dilin, orazi bütövlüyünün qorunması kimi vətəndaşlıq casarəti təsəb edən problemlər Rəsul Rzanın əsərlərində özünü dərin aks-sədasiyyət tapmışdır. Bu baxımdan şairin yaradıcılığında xüsusi tərəfən asalar silsiləsinə nümunə göstərmək olar. “Qızıl gül olmayıyadı” poeması – Mikayıll Müşfiqə böyük ehtiram, 37-ci ilə acı bir rekviyemdir [3, s.228-232].

Əsərin yazılılığı 1956-1960-cı illərdə bu mövzu, “qadağandır” qrif ilə xüsusi şəkildə nəzarət altında olan ciddi məsələlərdən biri idi. “Babək” poeması – Azərbaycan xalqının arxa plana keçirilmiş qəhrəmanlığının yenidən müasir düşüncənin “gündəmə” götəriləmisi manasını daşıyır. Poemanın yazılığı 1977-ci ildə ələkmədə yaradılmış milli-tariixi yaddaşa qayıdış prosesinin imkanlarından istifadə edilərək diqqət mərkəzində çəkilən Babək mövzusu düşünülmüş bədii vəstisilərlə milli azadlıq məsəlösünün ana xətti kimi mənalandırılmışdır:

*...Qarşıda, gələcəkdə  
Vətən uğrunda hala  
Daha qötü, amansız  
Qurtuluş əsərləri,  
Döyüş günləri vardi.  
Bu günün qurbanları  
Sabaha yadigardı.*

Rəsul Rzanın “Mirzə Cəlilin nisğilləri” şeir silsiləsi “Anlaməq dərdi”nin bədii-falsafə dərkidir. Bu, Cəlil Məmmədquluzadə sonatının mənasılıyyəti və müasirliyi haqqında dərin manalı poetik üvertüradır. Xalq şairi ürkən ağrısı ilə demaya bilinmək ki, “Ölərlə ölüb qurtarmayıb hala”; “Bəlkə də qaytarardılar” – na mülk-maaş, nə yatır, nə dayırman dərdi id. Bu, sorğu qanlı yollarda itən insan dərdi id”; “Quləq asın Mir-

za Cəlilin” sözüne: İnsanda insan oyadın!”. Müxtəlif illərdə yazılmış “Anamın layası”, (1959), “Ölərlə”, “Zeynəbin qisasi”, “Nazlıllar”, “Bəlkə də qaytarardılar”, “Kamança”, “Anamın kitabı” silsiləsi Azərbaycanın Cəlil Məmmədquluzadə ruhlu yeni bir Ölüməməsədir. “Mirzə Cəlilin nisğilləri” silsiləsi sərbəst şeirlə yazılmış Mirzəcəlilnamədir. “Mirzə Cəlilin nisğilləri” Rəsul Rza şeirinin vətəndaşlıq ruhunun poetik gizliləridir. Rəsul Rzanın satirik şeir silsiləsi da Molla Nəsrəddin məktəbinin müasirlik imkanlarının genişliyini və şəhəriyyətini yeni çarqlar ifadə edən dəndürük və kəskin poetik örnəklərdir. Rəsul Rzanın satirik şeirləri “Molla Nəsrəddin” – Cəlil Məmmədquluzadə kimi “baltanı dibindən vuran” əsərlərdir. “Anlaməq dərdi” şeiri həm Cəlil Məmmədquluzadə silsiləsinin fölsəfəsi, həm da Rəsul Rza sonatının qayasıdır. Xalq şairi Rəsul Rzanın Cəlil Məmmədquluzadənin keşfi etdiyi “anlaməq dərdi” anlayışının Azərbaycan ədəbiyyatı və müasir cəmiyyətimiz üçün küləvələşdirmişdir. “Anlaməq dərdi” Mirzə Cəlilla Rəsul Rzanın görüş yeri və birlilik məqamıdır:

*Kimi təzə paltardan qorxur,  
Kimi kəşfəndən.  
İskəndəri soruşdunuz məndən?  
İskəndəri içardı.  
Ləqəbi da Kəfli İskəndərdi.  
Gecə-gündüz düsündürəndi onu  
Diri ölülərin dərdi.  
Yoxsa o da nə qəmlənar,  
Nə içərdi.  
Ömrü ölülər içində  
Sakit-səssiz keçərdi.  
Qınamayan İskəndəri.  
Yaman olur anlamaq dərdi.*

“Sarı dana və balaca qız” şeiri Rəsul Rza realizminin sart üzünü və düz sözünü kəskin şəkildə ifadə edir. Hələ altmışinci illərdə bu şeirdə sovet rejiminin “İllik planın” yerinə yetirilməsini insan taleyindən üstün tutması ciddi surətdə təqnid edilmişdir. Göytəpə kəndində xəstələnmış sarı danaya göstərilən diqqət və qayğının vətəndaşla başlanılan münasibətdən yuxarıda dayanmağı realist cizgilərlə ifadə olunmuşdur. XX əsr Azərbaycan ədəbiyyatında mövcedən qarşı “Sarı dana və balaca qız” şeirində olduğu qədər qədər qədər olduğundan necə yazdığını tasavvur etmə çətindir. “Sarı dana və balaca qız” şeiri sovet üsul-idarəciliyinin əleyhinə yazılmış sarkazmdir. Bu, içtimai-siyasi və ədəbi mühitdə “Xruşşov istiləşməsi” dövründə Azərbaycan ədəbiyyatında meydana çıxmış ciddi təqnid-realist əsədir:

*Baytar dedi:—Tez olun!*

*...İştı su gətin ayaqlarına!*

*Damcı darmən da tazindr*

*Qulaqlarına.*

*Nüsxə yazıldır bir qarış.*

*Məşin ürkük keçi kimi sıradı*

*Sədrin buyruğu ağzından çıxmamış.*

*Handan-hana qoca mühabis gəldi.*

*Baxdı, ah çəkdi,*

*Dedi: — Yازığın golşın biza*

*Sarı dana!*

*Amandır bu zülmü eləma*

*İllik plan!*

*Üç gün, üç gecə*

*Gülkərə ayrılmadı*

*Sarı danadan.*

*...Na evinə gedə bildi,*

*nə urvalı arpa apara bildi*

*Uşaqlara doyırmandan.*

*Tənzifə qymadı ürəyi,*

*Dananan qarınna bağladı*

*Gəlinlər şalını.*

*Sədr hər axşam, hər sahər*

*Şəxsən soruşdu dananın əhvalını.*

*...Əhvalat üzündər, na deyim,*

*Bəsdir bunu desəm:*

*Dana ölmədi azardan.*

*Ancaq Gülxaranın*

*Qaragöz kiçik qızı...*

*Beşçə qulac bez aldılar bazardan.*

Rəsul Rzanın “Sarı dana və balaca qız” şeiri asl vətəndaşlıq casarətinin orijinal bədii ifadəsindən ibarət olan ciddi sonut nümunəsidir. “Sarı dana və balaca qız” şeiri – zamanı qabaqlayaraq içtimai-düşüncəni irəli aparan ciddi şe-

rin böyük örnəyidir. İctimai-siyasi cəhdənən əhəmiyyəlli olan "Sarı dana və balaca qız" şeiri yüksək sənətkarlıqla yazılmışdır. Bu, Azərbaycan poeziyasında süjetli lirikanın mükməmməl nümunəsidir.

Dünya, Zaman və İnsan haqqında bənzərsiz düşüncələr Rəsul Rza sənətinin cövhəridir. Rəsul Rza həm də mükməmməl bəşəri poeziya yaradıb bilmişdir. Rəsul Rza dünya haqqında düşüncələrinin qızılıvlı, orijinal və sərbəst ifadəsi olan şeirlərində bəşəriyyətin ərzi-halını poetik baxımdan mənalandırılmışdır. Rəsul Rza Azərbaycanda yaşayış-yaradın dünən miqayışlı mifasır şair idir. Yaxud belə demək ol doğru olar ki, Rəsul Rzanın timsalında XX əsrin görkəmli dünən şairləri sırasında Azərbaycan özünlüyü yət tut bilmişdir. Dünyanın real mənzorsusunu ayıq-saqyıq görən və proseslərin gedisatını doğru-düzgün göstərən şair, ümumiyyətə, insanlığın keşiyində dayanmağın çağırışlarını sənəldirmişdir. Rəsul Rza şeirlərində bəşəriyyətin müqəddərətənən mənşədən olduğunu xalqın təleyinin işığında nəzər salaraq bədii ümilişdirmələr aparmışdır:

*Dünyanın anlaşılmayan  
Çox işi var;  
Yolların sabrı, inad, inam istəyən  
No qadır  
Enişi var, yoxusu var.  
Din davası, torpaq davası,  
Rütbə, qazanc, otaq davası.  
...Bəsqa-bəsqa sahənlər  
İnsanların  
Qura, ağ davası.  
İstək dustaqlığı,  
İnkən dustaqlığı.  
Döyə-döyə imkənlərdən verilən  
Nemət cırxası  
Pay qaşığı.  
Mənim qayğım, mənim gücüm,  
Mənim sınağmdır.  
Mənim çəğəndür.*

Maşhur "Rənglər" silsiləsi dünya sərbəst şeirlərinin Azərbaycanda yaranan böyük sonət şevrələrindən biridir. "Rənglər" sərbəst şeirləri, ümumiyyətə, XX əsr sərbəst şeirində yeni və

böyük sanət hadisəsidir. Rəsul Rzanın "Rənglər" şeirləri ilə geniş manada dünya sərbəst şeiri yeni rəng, yeni səviyyə qazanmışdır. Bədii düşüncənin və intellektual qavrayışının siyasi-falsəfi mühakimə ilə vəhdətdən boyğrulmuş "Rənglər" şeir silsiləsində bütöv bir epoxanın düşüncəsi ifadə olunmuşdur. Hər misrası ciddi, düşündüricü, obrazlı düşüncələrdən əksər tapan bədii ümumişdirmələrdən yaranmış "Rənglər" sərbəst şeir silsiləsində ifadə edilən mətləblər və mühakimələr rəngindən asılı olmayaq bütünləşmişdir. "Rənglər" poetik silsiləsi – bədii sözün ağır yüksək qafisidir. Nazım Hikmetin dediyi kimi, "bu, poeziyada tamamilə özünəməxsüs bir yoldur". Rəsul Rzanın "Rənglər" silsiləsi dünya sərbəst şeirindən hadisədir. Bu şeirlərdə ayrı-ayrı rənglərin müxtəlif çələrlərini vəsaitləşdirən şəhəfərənələr, qəzəbələr, kamala dolar, müdrikliklərdir. "Rənglər"da hər misra xüsusi bir mətbəti mənalandırır. Büyük istedad ondardır ki, Rəsul Rza "Rənglər" silsiləsinin bütün misralarda dərin fikirləri bənzərsiz, obrazlı ifadələrlə əks etdirmişdir. "R.Rzanın insan fəlsəfəsi-təfəkkür", idrak fəlsəfəsi "Rənglərdə kamala dolar, müdrikliklərdir. Bu, dünyaya, hayata, zamana, ömrə zirvədən baxışdır. "Uvertüra" – başlanğıc, rənglərin musiqiliyi, dünyaya açılış, gəlisi və bi galisəndəki yaşaması və mübarizə, azadlıq və həsrətdir, sevgi və nifratdır. "Düşündürək açılış əlvən şəhəfərləri rənglərin. Canlanır gözümüzə rəngi ömrün, mübarizənin, qəlbin, nifratın, keçən sahərin və insan taleyinin" [4, s.236-237]. Eyni zamanda şair hamiya məlum olan rənglərin naməlum çələrlərini köşə etmişdir: "Ağ rəngin sevincələri": çıçaklı bahar budağı, göyərcən qanadları, Qızılı qar; "Şirmay": "Ölümdən golən qazanc, zindan barmaqlığı, İləmli kandır, Məflülli qırbac, Naxışlı yeddi küraciklärin yeddi illik zəhməti. Ağridan ulayan ölkələrin Səkinəsi, Səlmanı, Əhmədi; "Püstəyi": Ala gözəldər, kədər, "Xurmayı": Müstəmləklər, "Kürən": Canublu ağclar; "Badımcən": Əyyəs burnu; "Sürəməyi": Aylı gecədə qarlı dağ təpəsi; Yaxud ya "Sumağ": Döyüdən çıxmış Qıratın naili".

"Rənglər" silsiləsinin bədii müqəddiməsi olan "Uvertüra" həm də bu şeirlərin finalıdır,

yekunudur. "Uvertüra" Rəsul Rzanın "Rənglər" fəlsəfəsinin ümumiləşmiş şəkildə ifadə edir. "Uvertüra" – rənglərin qəməsidi. "Uvertüra" – rənglərdə ifadə olunan içtimai mövzulərin dərin və obrazlı "amması"dır. "Rənglər" silsiləsi – təbiətdəki ilk baxışda görünüşü çatın olan rəngləri duyub, onlara vətəndaşlıq vəsiqəsi vermiş şəhəfərənələrdir. "Rənglər" silsiləsi geniş manada Azərbaycan yazılı və şəhəfi adəbiyyatında istifadə olunmuş rənglərin poeziyasına Rəsul Rzanın qiymətli poetik əlavələridir. "Rənglər" silsiləsi dünya adəbiyyatında içtimai-siyasi və adəbi-bədii mənədən istifadə olunan rəng fəlsəfəsinin zirvəsidir. Bu, Azərbaycan xalq şairi Rəsul Rzanın adəbiyyatımıza və dünya bədii fikrini göstərdiyi təkarsız – bənzərsiz rənglərdir. "Rənglər" silsiləsi dünənin hər üzünən rənglərinin obrazlı ifadəsidir. "Uvertüra" – xalq şairi Rəsul Rzanın vətəndaşlıq poeziyasının manifestidir.

*Rənglər könlüümüzən keçir,  
İsti, sarın külöklər kimi.  
Nağmələr, sözlər, səsler  
Qəlibimizə dolur  
Müxtəlif rənglər kimi.  
Rənglər xatırələr oyadır.  
Duyğular oyadır.  
Gördiyyümüzən artıq görmək istəməsək,  
Hər rəng adıca boyadır.  
Rənglərin də musiqi kimi  
Ahəngi var.  
Ağrının, sevincin, ümidiñ da  
Rəngi var.  
Düşündürək açılır  
Əlvən sahəfələri rənglərin.  
Canlanır gözündə rəngi  
Ömrün, mübarizənin,  
Qəlbin, nifratın,  
Gecənin, sahərin  
Və insan taleyinin.*

Xalq şairi Rəsul Rzanın yaradıcılığı Azərbaycan şeirlərinin də, dünya poeziyasının fərqli rənglərini təbii şəkildə, bütünləşdirən və aks etdirən böyük şəhəfərənələrdir. Şairin "hənsi şeirim, hənsi sözüm yaşayacaq məndən sonra"

sənətinin bir cavabı var: Rəsul Rza şəhəfərinin qüdrəti onun milliliyində və bəşəriliyində, ceyni zamanda, bədii ifadə baxımdan bənzərsizliyindədir. Bu meyarlara cavab verən böyük sənat olmadığıdır.

Rəsul Rza sənətində işq, nikbinlik, sabah-inam, yaşamaq eşqi, galəcəyə böyük ümidi vətəndaşlıq vətəndaşlıq vəsiqəsi verən işgələr bütün rənglərdən təstidi. Şairin şeirlərində işq qaralıdan deyil, ümidiñ da doğur. Xalq şairi Rəsul Rza Azərbaycan xalqının büyülü ümidiñdən doğan işqlı galəcəyinin qüdrəti sənətkəndir:

*Səpələnib hər yana  
Dünyanın rəngləri;  
Məhabbat, nifrat,  
Sevinc, kədər.  
Hərəsi bir duymuş oyadır çiçəklər.  
Çöllər çəmənlidir, dağlar qarlı.  
Yuxum hayat dağlıdır,  
Dünya bəhərt.  
Arzularındı – açılıb alyan.  
• Baxıram ənginliklərə  
Sözlərim doyumsuz,  
Qəlibim ümidi.  
Bir yanda Şah dağı,  
Bir yanda Savalan.  
Arzulardan doyarmı,  
Rəngiz yuxulara uyarmı,  
Ümidi, diləyi sağ olan?*

**Nəticə.** Xalq şairi Rəsul Rza XX əsr Azərbaycan adəbiyyatının görkəmli yaradıcılarından biri olmuşla bərabər, dünya poeziyasında özünəməxsüs yeri olan novator şəhəfərənələrdir. Böyük şairin dərin içtimai mözvənə və orijinal bədii formaya malik olan bənzərsiz şəhəfərənələrdir. Rəsul Rzanın adəbiyyatının inkişafındakı rolunu və yerini nümayiş etdirir [5].

Rəsul Rzanın sərbəst şeir məktəbi Azərbaycan sərbəst şeir məktəbinin manifestidir. Bu böyük və ələmət şəhəfərənələrdir, böyük adəbiyyatın inkişafı yollarına işq salmaqdə davam edir. Rəsul Rza şeiri bu gün də dünya sərbəst şeirlərinin öündə gedir.

## ƏDƏBİYYAT

1. Isa Həbibbəyli. Rəsul Rzanın sənət qüdrəti. Ədəbi şəxsiyyət və zaman. Əsərləri 10 cilddə, II cild. Bakı, "Elm və təhsil", 2017.
2. Isa Həbibbəyli. Müstəqilliyyin şəraflı yolu və müstəqillik ədəbiyyatı. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. 2 cilddə. I cild. Bakı, "Elm və təhsil", 2016.
3. Rəsul Rza. Müşfiq... Müşfiq. Bax: XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. III kitab. Bakı, "Elm", 2010.
4. Ə.Əsgərli. XX əsr Azərbaycan şeirinin poetikası. Bakı, "Apostrof", 2014.
5. Isa Həbibbəyli. Milli sarbast şeirin uvertürası. "Azərbaycan" qəzeti. № 97 (8413), 19 may 2020-ci il.

### OVERTURE OF NATIONAL FREE VERSE POEM

#### Summary

In the article dedicated to the 110<sup>th</sup> anniversary of the National poet Rasul Rza, the author has expressed his opinion on the formation of national free verse poem and the features of its manifestation. He has also explained that Rasul Rza's lyrical poems have a philosophical idea and essence of thinking. His poetry is the dictation of the time.

The poet's poetic thoughts about the world, time and man are unique. The essence of these thoughts is the "pain of understanding". An obvious example to this is the series of poems "Colors" by the poet. In this regard the article explains some lyrical poems by Rasul Rza, "Babek" and "(If only there were not a rose" poems, his satirical poems, poetical relations with "Molla Nasreddin".

Rasul Rza is a creator of free verse poem of Azerbaijan. Rasul Rza's poetry is a innovative poetry. The poet has a special place in the national and world poetry.

**Key words:** Rasul Rza, school of free poetry, lyric-philosophical poetry, pain of understanding, satirical poems and "Molla Nasreddin"

### УВЕРТИЮРА НАЦИОНАЛЬНОГО СВОБОДНОГО СТИХА

#### Резюме

В статье, посвящённой 110-летнему юбилею Расула Рзы, автор выразил свой взгляд на формирование, проявление свойств национального свободного стиха. Выяснили, что свободные стихи Расула Рзы несут в себе философскую сущность, его поэзия продиктована требованиями времени. Неповторимы ощущения поэта о мире, эпохе, человеке. В этих опущенных содержится "драматизм понимания". Ярким примером этому является и цикл "Краски" поэта. С данной точки зрения в статье рассмотрен ряд лирических стихов Расула Рзы, поэмы "Бабек" и "Если б не было роз...", сатирические стихи и поэтические связи с журналом "Молла Насреддин".

Расул Рза - основоположник азербайджанского верлибра, его поэзия новаторская. Этому художнику присуще своё место в азербайджанской и мировой поэзии.

**Ключевые слова:** Расул Рза, школа свободного стиха, лирико-философская поэзия, "драматизм понимания", сатирические стихи и "Молла Насреддин"